

**Azərbaycan Respublikası Təhsil Nazirliyi**  
**Lənkəran Dövlət Humanitar Kolleci**

**İxtisas: Fiziki tərbiyə müəllimliyi**

**Kurs: III**

**Fənn: Fiziki tərbiyə nəzəriyyəsi və onun metodikası**

**İmtahan sualları.**

1. Fiziki keyfiyyətlər haqda anlayışlar
2. Qüvvə fiziki keyfiyyət kimi
3. Sürət fiziki keyfiyyət kimi
4. Cəldlik fiziki keyfiyyət kimi
5. Düzümlülük fiziki keyfiyyəti
6. Elastiklik fiziki keyfiyyət kimi
7. Elastikliyin tərbiyə edilməsini neçə mərhələyə bölmək olar
8. Sağlamlıq vəzifələri
9. Təhsil vəzifələri
10. Tərbiyə vəzifələri
11. Məşğələnin təşkili formalarının əhəmiyyəti
12. Sınıfdən kənar iş formaları
13. Ailədə fiziki tərbiyə
14. Dərsdən kənar məşğələləri təşkil etmək üçün hansı tədbirlər həyata keçirilir
15. Məktəbdən kənar fiziki tərbiyə işləri
16. Kiçik yaşlı məktəblilərin inkişafında fiziki keyfiyyətlərin rolu
17. Məktəb proqramında gimnastikanın yeri
18. Cəldliyi inkişaf etdirmək üçün hansı üsullardan daha çox istifadə edilir
19. Fiziki tərbiyə dərində frontal metod
20. Fiziki tərbiyə dərində qrup metodu
21. Fiziki tərbiyə dərində fərdi metod
22. Planlaşdırmanın mahiyyəti və əhəmiyyəti
23. Məktəblilərin fiziki tərbiyə üzrə iş planında əsas tələblər
24. Dərsin icmalı
25. Müvəffəqiyyətin cari hesaba alınması
26. Müvəffəqiyyətin yekun hesaba alınması
27. Bədən tərbiyəsi müəllimlərinin peşə fəaliyyətinin məqsədi
28. Bədən tərbiyəsi müəllimlərinin peşə fəaliyyətinin vəzifələri
29. Bədən tərbiyəsi müəllimlərinin peşə fəaliyyətinin xüsusiyyəti
30. Bədən tərbiyəsi müəllimlərinin fəaliyyətində konstruktiv komponent

**Fənn müəllimi: \_\_\_\_\_ N.Əliyeva**

**Fənn komissiyası sədri: \_\_\_\_\_ F.Salayev**